

"Mən Qərbi azərbaycanlıyam" rubrikasında çox maraqlı, eyni zamanda da ağırlı-acılı ömür yolu olan, gözlərini qəriblikdə dünya işığına yuman alim-sənətşünas, filologiya elmləri doktoru, professor Məhəmməd Ağaoğlundan (Məhəmməd Ağa oğlu Ağayev) danışacaq. Tarixi Azərbaycan şəhəri İrəvanda doğuldu, vətənində doyuncu yaşamaq nəsibi olmadı, təleyi onu qurbətlərə atdı, 1949-cu ilin 4 iyul tarixində ABŞ-in Miçigan ştatlarının Detroyt şəhərində dünyadan köcdü.



### **Kimdi Məhəmməd Ağaoğlu?**

Məhəmməd Ağa oğlu Ağayev 1896-ci il avqustun 24-də İrəvan quberniyasının mərkəzi İrəvan şəhərində ziyalı ailəsində anadan olub. İbtidai təhsilini burada mədrəsədə alıb, sonra 1912-ci ildə gimnaziyanı bitirib ve həmin il Moskva Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. Tədqiqatçıları yazardı, Ağaoğlu burada qədim şərq incəsənət tarixi, ədəbi və fəlsəfi fikri ilə tanış olur və bu onda tədqiqatçılığı meyl oydı. O, 1916-ci ildə MDU-nu, 1926-ci ildə isə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirib. MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu 1916-1919-cu illərdə şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiye, Türkistan, İran, İraq, Suriya və Orta Asiyaya sefər edib, filologiya elmləri üzrə doktorluq dissertasiyası müdafiə etdi. Bütün bu səfərlərindən sonra Bakıya köçüb...

### **Türkiyəyə mühacirət...**

Ağaoğlu 1920-ci ildə Türkiyəyə mühacirət edib, burada olarkən İstanbul Universitetinə daxil olub. Tədqiqatçıları qeyd edirlər ki, geniş eruditisiyalı şərqşünas alim kimini tanınan, Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, latin və yunan dillərini mükəmməl bilən Ağaoğlu bu sahədə çox böyük xidmetlər göstərib...

Onu da vurğulayaq ki, Ağaoğlu Türkiyəyə Azərbaycan Xalq Cumhuriyyəti süqut etdi. Bütün bu səfərlərindən sonra gedi. Cumhuriyyət zamanı isə Azərbaycanda fealiyyət göstərib. Tədqiqatçıları yazardı, Məhəmməd Ağaoğlu

Azerbaijan Xalq Cumhuriyyətinin qurulmasında, həminin həmin dövrde mədəni quruculuq işlərində bir səra maarif mədəniyyət və sənət ocaqlarının yaradılmasına, muzeyşünaslıq, qədim maddi mədəniyyət nümunələrinin qorumaq sahəsində feal çalışıb.

Verilən bilgilərə görə, o, Bakıda "İstiqlal" muzeyi yaradı, eyni zamanda arxeologiya və etnoqrafiya cəmiyyətlərinin təşkilində iştirak edir. "Qədim abidələrin müdafiəsi Cəmiyyəti" Ağaoğlunun təşəbbüsü və köməyi ilə yaradılıb. İstanbul muzeylərinin direktoru Xəlil Ədhəmin məsləhət həvə köməyi ilə 1923-1927-ci illərdə şərqşünas alımların kurslarında şərq dilləri və mədəniyyəti sayesində biliyini təkmiləşdirmiş, yüksək ixtisas qazanıbdır. Həmçinin elmi tədqiqatına görə 1926-ci ildə fəlsəfə elmləri doktoru alımlıq dərcəsine layiq görüdü.

### **"Çinli köşk"ün rəhbəri...**

Melumatlara görə, Məhəmməd Ağaoğlu Azərbaycan Xalq Cumhuriyyəti süqut etdi. Bütün bu səfərlərindən sonra Türkiye və Avstriyaya yaşayıb. 1927-1928-ci illərdə İstanbulda Milli Muzeyin "çinli köşk" islam incəsənəti bölməsinə müdirlük etmiş, eyni zamanda İstanbul Universitetinin incəsənət kafedrasında professor asistenti vəzifəsində çalışmışdır. Elə həmin ilde "Türk və İslam əsərləri" muzeyinin əvəzedici direktoru vəzifəsinə təyin edilmişdir.

Məhəmməd Ağaoğlu 1929-cu ildə ABŞ-a köçərək ömrünün sonuna dek orada yaşayır. Burada Detroyt İncəsənət İnstitutunda Yaxın Şəرق mədəniyyəti və incəsənəti şöbəsini təşkil etmiş, müsəlman şərq xalqlarının dekorativ səhnə nümunələrindən ibarət böyük sərgi açmış, çoxlu kolleksiya toplamışdır. Onun sayesində Detroyt "Islam incəsənəti qalereyası" zənginliyi ilə seçilmişdir. 1933-38-ci illərdə Məhəmməd Ağaoğlu Detroyt universitetində Şərq xalqları mədəniyyəti kafedrasının professoru olmuşdur.

O, Azərbaycan, Türkiyə, İran və başqa Şərq ölkələrinin incəsənət tarixini tədqiq edərək Şərq miniatürü, xalça, bədii metal və parça sənətinə

# **Məşhur maarifçi Qərbi azərbaycanlı professor - AXČ-nin süqutundan sonra vətənə döndə bilmədi...**

dair qiymətli əsərlər yazmışdır. Məhəmməd Ağaoğlu 50-dən artıq Azərbaycan, Türkiye, İran, Ərəb Şərqi və Türkistan xalqlarının incəsənət, arxitektura, memarlıq tarixinə, təsviri və dekorativ tətbiqi sənətinin ayrı-ayrı problemlərinə dair Amerika və Avropana dərc edilmiş elmi əsərin, həmçinin "İslam incəsənəti tarixi" (turk. İslam Sanat Tarihi; İstanbul, 1928), "XV əsrde İranda kitab çapı" (ing. Persian Bookbindings of the Fifteenth Century; Ann Arbor, 1935), "Səfəvilər dövrünün manufaktura və xalçaları" (ing. ?awafid Rugs and Textiles, The Collection of the Shrine of Im?m ?Ali at al-Najaf; Nyu-York, 1941) kitablarının müəllifidir. Bu məqalelər dən İstanbul Topqapı sarayı muzeyinin kitabxanasında saxlanan bəzi naməlum əlyazmaları və bir neçə illüstrasiyalı əlyazmaları haqqında ilkin qeydlər, "Frir incəsənət qalereyasında saxlanan "Xosrov və Şirin" əlyazması" orta əsr Azərbaycan incəsənətindən bəhs edir. 1934-cü ildə Firdovsinin anadan olmasının min illiyi münasibətələ Tebranda keçirilən Beynəlxalq Şərqşünaslıq konqresində Detroyt İncəsənət İnstitutunu və Miçigan Universitetini təmsil etmişdir.

Tədqiqatçıları yazardı, onu mədəniyyət mərkəzlərinə mühazire oxumağa və İslam incəsənət sərgisi təşkil etməyə dəvət etmişlər. Şərq mədəniyyəti və incəsənətinin unudulmuş abidələrini, sənət əsərlərini tədqiq və təblig etməsi ona dünya şərqşünaslığı salnaməsində olməz mövqə qazandırmışdır. Ağaoğlu 1934-cü ildə təsis etdiyi "Ars İslamika" ("İslam incəsənəti") adlı jurnalın ömrünün sonuna dek naşırı və redaktori olmuşdur. 4 iyul 1949-cu ildə Amerikanın Detroyt şəhərində vəfat etdi.

### **Qarabağlı Qəmər xanımıla evliliklə bitən tanışlıq...**

Məhəmməd Ağaoğlunun həyat yoldaşı Qarabağ xanlarının nəsilindən olan Qəmər xanım idi. Evlilikdən sonra Ağaoğlu soyadını götürən Qəmər xanım ABŞ-da fealiyyət göstermiş incəsənət profesoru olub və Miçigan Universitetində işləyib. Qeyd oluna göre, Qəmər xanımın dayısı Hüseyn bəy Mirzəcamalov XX əsrin əvvəllerində milli

ziyalılarının tanınmış nümayəndələrindən idi. AXČ dövründə Azərbaycan Parlamentində qanunvericilik şöbəsinə rəhbərlik edib. 1919-cu il dekabrın 7-də daxili işlər nazirinin şəxsi katibi, gənc şərqsünas alim Məhəmməd Ağayev (gələcək Mehmet Ağa-Oğlu - Qəmər Ağaoğlunun gələcək həyat yoldaşı) ile birlikdə Parlament nəzdində fealiyyətə başlayan qurulmasında mühüm xidmətləri olmuşdu. H. Mirzəcamalovla M. Ağayev Cumhuriyyət hökumətinin həyata keçirdiyi bir sıra mühüm siyasi-ideoloji layihə üzərində də birlikdə çalışıblar. Hər ikisi 1919-cu ilin oktyabrında Nazirlər Şurası Dəftərxanasının rəisi L. Kriçinskinin rəhbərliyi altında "Zaqafqaziyənin müsəlman əhalisinə qarşı rus siyasetinə dair" arxiv sənədlərinin toplanması və nəşri məqsədi ilə yaradılmış komissiyanın tərkibinə daxil ediliblər.

Qəmər xaxım Məhəmməd Ağaoğlu ilə ailə həyatı qurur, onunla birlikdə xaricdə oxuyur və çalışır. Lakin sonradan boşanırlar. Gültəkin A. Ludden adında qızları olur. Gültəkin

Ohayo Universitetinin sənət tarixi bölümünün rəhbəri, professor Franklin Ludden (1921-2001) ailə qurmuşdur. O, 95 yaşında 2018-ci ilin oktyabrında yaşadığı Ohayo şəhərində vəfat edib.

Tədqiqatçılar görə, Qəmər xanım Ağaoğlu ilə çox güman, Bakıda tanış olublar, Türkiyəyə mühacirətə gedəndən az sonra isə evlənilər. Çünkü əri ilə birlikdə Qəmər xanım da 1922-ci ildə universitet təhsili almaq məqsədi ilə Qərbi Avropaya - Almaniya və Avstriyaya gedib...

İrəvanlı Məhəmməd Ağaoğlunun ömür yoluna nəzər salıqda gördük ki, Azərbaycanın dünyada necə böyük oğulları olub. Əlbəttə, İrəvan torpağının yetişdirdiyi hər bir ziyanı xalqımızın qururudur. İrəvana qayıtmak ən böyük arzusu olsa da, təessüs ki, qəhrəmanımızın taleyinə qurbətdə can vermək, orada dəfn olunmaq yazılmış. Alın yazısını isə insanlar özləri yazır...

**İradə SARİYEVA**  
**P.S Yazıda M.Ağaoğlu və Q.Ağaoğlu barədə hazırlanan Vikipediya məqaləsindən istifadə olunub.**